

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair
əlyazma abidələrinin tədqiqinə həsr olunmuş
**"AZƏRBAYCAN ƏLYAZMALARI
DÜNYA KİTABXANALARINDA"**

II BEYNƏLXALQ ELMİ-NƏZƏRİ KONFRANSIN
MATERIALLARI

Konfrans Azərbaycan Respublikası Prezidentinin "2017-ci ilin
Azərbaycan Respublikasında "İslam Həmrəyliyi İli" elan edilməsi haqqında"
10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən keçirilir.

Bakı, 29 noyabr 2017-ci il

AZƏRBAYCAN MİLLİ EMLƏR AKADEMİYASI
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu

**İslam ölkələrinin mədəniyyəti, ədəbiyyatı və tarixinə dair əlyazma
abidələrinin tədqiqinə həsr olunmuş**

**“AZƏRBAYCAN ƏLYAZMALARI
DÜNYA KİTABXANALARINDA”
II BEYNƏLXALQ ELMİ-NƏZƏRİ KONFRANSIN
MATERIALLARI**

*Konfrans Azərbaycan Respublikası Prezidentinin “2017-ci ilin
Azərbaycan Respublikasında “Islam Həmrəyliyi İli” elan edilməsi haqqında”
10 yanvar 2017-ci il tarixli Sərəncamına əsasən keçirilir*

Bakı, 29 noyabr 2017-ci il

BAKİ - 2017

Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının 27 oktyabr 2017-ci il tarixli, 6 sayılı iclasının qərarı ilə nəşr edilib.

Konfrans materialları AMEA-nın həqiqi üzvü, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru **Teymur Kərimlinin** ümumi redaktəsi ilə nəşrə hazırlanmışdır.

TƏŞKİLAT KOMİTƏSİ:

Teymur Kərimli – akademik (sədr)

Aybəniz Əliyeva-Kəngərli – filologiya üzrə elmlər doktoru (sədr müavini)

Paşa Kərimov – filologiya üzrə elmlər doktoru (sədr müavini)

Əzizəgə Nəcəfzadə - filologiya üzrə fəlsəfə doktoru, dosent (məsul katib)

Qutiyera Cəfərova – koordinator

Firəngiz Hüseynova – koordinator

Vüqar Hacıyev – texniki redaktor

“Azərbaycan əlyazmaları dünya kitabxanalarında”: II beynəlxalq elmi-nəzəri konfransın materialları. Bakı, 29 noyabr 2017-ci il. - Bakı, 2017. - 139 səh.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu, 2017.
Müəlliflər 2017.

ISBN 978-9952-8142-7-3

© «Elm və təhsil», 2017

M Ü N D Ö R İ C A T

Əliyeva-Kəngərli Aybəniz “KOROĞLU”NUN PARIS VƏ TİFLİS NÜSXƏLƏRİ DÜNYA KİTAB DÖVRİYYƏSİNDE-----	4
Musabəyli Azadə AZƏRBAYCAN ƏL YAZMALARI TÜRKİYƏNİN QƏDİM SARAY KİTABXANASINDA-----	7
Həsənzadə Tahirə ƏL YAZMALAR XƏZİNƏSİNİN ƏDƏBİ ABİDƏSİ -----	10
Əbilova Zəkiyyə AZƏRBAYCANLI MÜƏLLİFLƏRİN ÇEXİYA MİLLİ KİTABXANASINDA MÜHAFİZƏ OLUNAN ƏSƏRLƏRİ -----	12
Mohəmməd Amin Sultan Ol-Qurrai TƏBRİZLİ SAİBİN “KÜLLİYYATI”NIN NADİR ƏL YAZMA NÜSXƏSİNİN TANITIMI-----	15
Muradova Mətanət AZƏRBAYCANLI MÜƏLLİFLƏR VƏ ONLARIN SARAYEVO ŞƏHƏRİNDE YERLƏŞƏN QAZİ XOSROV BƏY KİTABXANASINDA MÜHAFİZƏ OLUNAN ƏSƏRLƏRİ-----	20
Xəlilova Təranə AVROPADA SAXLANILAN BİR NEÇƏ ƏL YAZMA HAQQINDA (VATİKANDA SAXLANILAN ORTA ƏSR AZƏRBAYCAN ƏL YAZMALARI) -----	22
Məcidova Şəhla MÖVLANA MÜZEYİNDƏ (KONYA) SAXLANAN AZƏRBAYCAN ƏLYAZMALARI-----	24
Pənahoglu Şəmsi YUSIF bəy BABAPURUN “DÜNYA KİTABXANALARINDAKI TÜRK ƏL YAZMALARI KATALOQU” ƏSƏRİ HAQQINDA-----	27
Hümbətova Almara AZƏRBAYCANIN KLASSİK ŞAIRLƏRİNİN ƏSƏRLƏRİ DÜNYA KİTABXANALARINDA-----	28
Şirinova Rübəbə MƏHƏMMƏD QARABAĞI VƏ ONUN “ŞƏRHU ƏDƏBİL-BƏHS” ƏSƏRİNİN DÜNYA ƏLYAZMALARI XƏZİNƏLƏRİNDE NÜSXƏLƏRİ-----	30
Məmmədova Rüxsarə FAZİL MİQDAD ƏSƏRLƏRİNİN DÜNYA KİTABXANALARINDA MÜHAFİZƏ EDİLƏN ƏL YAZMALARI-----	33
İsmayılova Ədibə AZƏRBAYCAN ƏL YAZMALARI ÇEXİYA MİLLİ KİTABXANASINDA-----	35
Niyazi Ünvər, Kərimulla Məmmədzadə - TÜRKİYE MİLLİ KÜTÜPHANESİNDƏ BULUNAN FUZULI'YE AİT EL YAZMASI ESERLER-----	42
Qəhrəmanov Cahangir ; <i>Transliterasiya edən: Roza Eyyazova</i> - MİLLİ SƏRVƏTİMİZİN SORAĞINDA----	48

NAXÇIVANIN ZƏNGİN TARİXİ KEÇMİŞİNDƏN XƏBƏR VERİR-----	53
Mustafayeva Nailə	
XIX ƏSR TARİXİ MÖVZULU MÜXƏMMƏSLƏR BARƏDƏ-----	56
Əliyeva Afaq	
QULAM MƏMMƏDLİ ARXİVİNDƏKİ MƏKTUBLARDAN NÜMUNƏLƏR	
(Qulam Məmmədli – 120)-----	60
Bağirova Könül	
XX ƏSRDƏ YAZILAN QƏZAVATNAMƏ İSLAM TARİXİNİN	
ÖYRƏNİLMƏSİNĐƏ BİR MƏNBƏ KİMİ-----	63
Əfəndiyev Agasalim - ОТРАЖЕНИЕ ВОЕННО-ПОЛИТИЧЕСКОЙ ИСТОРИИ В СЕФЕВИДСКОЙ РУКОПИСНОЙ КНИГЕ-----	66

Vəliyeva Kubra	
MƏHƏMMƏDƏLİ TƏRBİYƏTİN "DANIŞMƏNDANI-AZƏRBAYCAN"	
TƏZZİRƏSİNĐƏ NAXÇIVANLI ALİMLƏR-----	68

ƏDƏBİYYATŞÜNASLIQ

Arash Nüşabə	
DIYARBƏKIRLİ ŞƏRIFI VƏ ONUN "ŞAHNAMƏ" TƏRCÜMƏSİ-----	70
Yusifli Xəlil	
NİZAMİ GƏNCƏVI ƏSƏRLƏRİNİN ƏLYAZMALARI VƏ ELMİ-TƏNQİDİ NƏŞRLƏRİ-----	75
Mirzəyev Ataəmi	
ÜMMİ İSANIN "MEHRÜ VƏFA" MƏSNƏVİSİ VƏ ONUN ƏLYAZMA NÜŞXƏLƏRİ-----	79
Nəcəfzadə Əzizəğa	
AZƏR BUZOVNALININ "NİZAMİNİN TƏRCÜMEYİ-HALI" MƏQALƏSİNİN ƏLYAZMASINDA NİZAMİNİN MİLLİ MƏNSUBİYYƏTİ MƏSƏLƏSİ-----	82
Əhmədova Sabina	
HÜSEYN NADİM NAXÇIVANİNİN ƏDƏBİ İRSİ VƏ YARADICILIĞININ BƏDİİ MƏZİYYƏTLƏRİ----	84
Namazova Səba	
MƏHSƏTİ GƏNCƏVINİN ƏDƏBİ İRSİNİN MÖTƏBƏR QAYNAQLARI-----	87
Xəlilov Fərman	
MİRZƏ ƏLİ MÖCÜZÜN ƏLYAZMALARININ TƏBRİZLİ TOPLAYICISI-----	89
Bədəlova Təhminə	
NİZAMİ GƏNCƏVINİN "MƏHXZƏNÜL-ƏSRƏR" POEMASINDA ŞAIR ÖZÜ, MÜASİRLƏRİ, SƏNƏTİ VƏ GÖRÜŞLƏRİ HAQQINDA-----	92
Hadiyeva Sonaxanım	
ƏRDƏBİL ŞAIRLƏRİ-----	95
Muxtarov Əlimuxtar	
POEZİYAMIZDA NİZAMİ GƏNCƏVİ OBRAZI (Şairin dövründən 1920-ci illərə qədər)-----	98

İSLAMŞÜNASLIQ

Səmədova Nailə	
MƏMMƏD SƏİD ORDUBADI NİZAMİDƏ DİNÇİLİK HAQQINDA-----	102

Vaqifqızı Qətibə	
“RİSALEYİ-QÜDSİYYƏ” MƏSNƏVİSİNĐƏ İSLAM ƏXLAQI KONSEPSİYASI-----	104
Əliyeva Aynurə	
“BÜRHNİ-QATE” LÜĞƏTİNDƏ TANRI ADLARI -----	107
Çələbiyeva Nurana	
SƏDİ ÇƏLƏBİ VƏ ONUN “HAŞİYƏ ALA TƏFSİRİL-BEYZAVİ” ƏSƏRİ -----	109
Kərimova Rəxşəndə	
İSLAMDA DUA ANLAYIŞI VƏ BU MÖVZUDA OLAN ƏLYAZMA NÜSXƏLƏRİ -----	111
Rəhnnulla Yeganə	
“QƏSİDEYİ-ƏSMAL-HUSNA” MƏNZUM ƏSƏRİ VƏ ONUN ŞƏRHİNİN ƏLYAZMA NÜSXƏLƏRİ-----	113
Məmmədova Aynurə	
MÖHTƏŞƏM KAŞANİNİN İMAM HÜSEYNƏ HƏSR ETDİYİ “DƏVAZDƏH BƏND” ƏSƏRİ VƏ ONUN BAKI NÜSXƏLƏRİ-----	115
Nurullayev Fuad	
AKADEMİK VASİM MƏMMƏDƏLİYEVİN AZƏRBAYCANDA İSLAM HƏMRƏYLİYİNDE ROLU-----	118
Mehdiyeva Minaxanım	
ŞƏHRIYAR: İSLAM VƏ İNSANLIQ MƏKTƏBİ-----	120

MƏDƏNİYYƏTŞÜNASLIQ

Əliyev Ziyadxan	
MINİATÜR ÜSLUBU AZƏRBAYCAN ƏYAZMALARININ VACİB BƏDİİ TƏRTİBAT VASİTƏSİ KİMİ-----	125
Гасанзаде Джамиля	
КУЛЬТУРНЫЙ СИНТЕЗ В МИНИАТЮРАХ «ХАМСЕ» НИЗАМИ 15-16 ВЕКОВ-----	127
Мир-Багирзаде Фарида	
МИНИАТЮРНЫЕ РУКОПИСИ В ГОСУДАРСТВЕННОЙ ПУБЛИЧНОЙ БИБЛИОТЕКЕ ИМЕНИ М.Е.САЛТЫКОВА-ЩЕДРИНА В САНКТ-ПЕТЕРБУРГЕ-----	129

MƏTNŞÜNASLIQ VƏ DİLŞÜNASLIQ

Eylazov Fəxrəddin	
MƏHƏMMƏD İBN HİNDÜŞAH NAXÇIVANİNİN HƏYATI VƏ YARADICILIĞI-----	132
Rüstəməbəyli Zəminə	
ORTA ƏSR DİNİ TƏRCÜMƏ ƏDƏBİYYATI NÜMUNƏSİ “SİYƏRÜN-NƏBİ”-----	134
132	

AZƏRBAYCAN ƏLYAZMALARI ÇEXİYA MİLLİ KİTABXANASINDA

Azərbaycan xalqının Cənubi Azərbaycandan Şimali Qafqaza qədər olan tarixi ərazisində meydana gəlmiş yazılı abidələr müxtəlif dillərdə və əlifbalarda yaranmışdır. Üzü köçürülərkən çoxaldılmış əlyazma kitabları Şərqi ölkələrində yayılıraq, ayrı-ayrı kolleksiya və kitabxanalarda toplanmış, mühafizə edilmiş, dövrünün oxucuları tərəfindən istifadə edilmiş, həmin kolleksiya və kitabxanalar vasitəsilə Azərbaycan xalqının mənəvi irsi nəsildən-nəslə ötürülərək, zəmanəmizə qədər çatdırılmışdır. Hər bir xalqın orta yüzilliklərdə yaratmış olduğu maddi-mədəniyyət abidələri arasında əlyazma kitabı xüsusi yer tutur.

Azərbaycan əlyazma kitablarının Avropa ölkələrinin mədəniyyət mərkəzlərinə axını XIX yüzillikdən başlayaraq sürətlənmişdir. Klassiklərimizin yaradıldığı mədəniyyət abidələrinin böyük bir hissəsi bu gün Avropa, Asiya, Afrika və Amerika qitələrinin mədəniyyət mərkəzlərindəki kitabxana və muzeylərdə toplanmışdır. Bu kitabxana və muzeylərdə Azərbaycan klassikləri əsərlərinin minlərlə əlyazma nüsxələri saxlanılır¹.

Yaşadığı ictimai-siyasi və ədəbi-mədəni mühitdən asılı olaraq azərbaycanlı müəlliflər əsərlərini Azərbaycan-türk dilindən başqa, ərəb və fars dillərdə də qələmə almışlar. Avropanın əsas əlyazma saxlancı olan mərkəzlərinin tərtib və çap etdikləri kataloqlara əsasən biz orada olan və hər üç dildə (Türkçə, farsca, ərəbcə) yazılmış Azərbaycan əlyazmları haqqında məlumat əldə edə bilirik. Lakin dünyamız elə əlyazma fondları və kitabxanaları var ki, orada olan əlyazmlar haqqında məlumatımız demək olar ki yoxdur. Hətta həmin kitabxanaların bəziləri əksər hallarda ərəb və fars əlifbası ilə həmin dillərdə yazılan əlyazmları sistemləşdirib kataloqlarına da salmamışlar və belə qiymətli xəzinənin onların fondlarında olmasından da xəbərsizdirler. Belə mərkəzlərdən biri Çexiya Milli Kitabxanasıdır.

Son dövrlərdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev kitabxanaların səmərəli fəaliyyət göstərməsi, onların maddi-texniki bazasının möhkəmləndirilməsi, fondların zənginləşdirilməsi, habelə bu və ya digər səbəblərdən xarici kolleksiyalarda mühafizə olunan Azərbaycan xalqının tarixi mənəvi sərvətlərinin ölkəmizə qaytarılması istiqamətində faydalı işlər görməyə yönəlmüş bir sıra xüsusi əhəmiyyətli sənədlər imzalamışdır. Belə sənədlərdən biri də "Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Programı"dır. Bu sənəddə tarixi sərvətlərimizin əslinin və yaxud surətlərinin ölkəmizə gətirilməsi ilə bağlı Azərbaycan Milli Kitabxanasına də müvafiq tapşırıq verilmişdir². Programda nəzərdə tutulmuş əsas vəzifələri rəhbər tutaraq Milli Kitabxana öz fəaliyyətində kitabxana işi sahəsində dövlət siyasetinin həyata keçirilməsi, ölkədə tarixi-mədəni, ədəbi-bədii, elmi sərvətlərin toplanılması, mühafizəsi və onlardan istifadə imkanlarının artırılması sahəsində mühüm addımlar atılmışdır, dünyamız bir çox Milli kitabxanaları ilə ikitərəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumlar imzalamışdır.

Tarixi sərvətlərimizin mühafizə olunduğu əsas kitabxanaların biri də Çexiya Milli Kitabxanasıdır. Clementinum adı ilə məşhur olan və əsası XVI əsrə qoyulmuş Çexiya Milli Kitabxanası dünya kitabxanaları içərisində zəngin fonda malik olan kitabxanaların biridir. Kitabxananın fondunda 7 milyondan artıq qədim və müasir kitablar saxlanılır. Kitabxanaya hər il 100 min nüsxəyə qədər kitab daxil olur və bu kitabxananın xidmətindən ildə əyani şəkildə yarım milyona qədər oxucu faydalıdır. Virtual oxucuların sayı isə altı milyondan çoxdur³. Kitabxanadakı 7 milyon kitabın yeddi yüzə qədəri elmin müxtəlif sahələrini əhatə edən ərəb, fars və türk dillərində olan əlyazmalardır. Klassik Azərbaycan şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli, Xəqani Şirvani, İmadəddin Nəsimi, Məhsəti Gəncəvi və digər şairlərimizin XVII-XVIII əsrlərə aid qiymətli əlyazmları kitabxananın fondunda saxlanılır.

Bu fakt Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun 2012-ci ilin iyun ayında Çexiya Milli Kitabxanasına ilk səfəri zamanı aşkarlanmışdır⁴. Səfər zamanı kitabxananın nadir fondunda çox qiymətli və bugündək bizi məlum olmayan qiymətli əlyazmalarımızla qarşılaşan K.Tahirov Çexiya Milli Kitabxanasının direktoru ilə həmin əlyazmaların öyrənilməsi və tədqiqi məqsədilə azərbaycanlı mütəxəssislərin Çexiya Milli kitabxanasına göndərilməsi barədə razılıq əldə etmişdir. Dərhal Azərbaycan Milli Kitabxanası ilə Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutu arasında müvafiq danışıqlar aparılmış, Milli Kitabxananın və Əlyazmalar İnstitutunun əməkdaşlarının Praqa şəhərinə ezam olunması və Çexiya Milli Kitabxanasının fondunda saxlanılan qiymətli əlyazmalarımızın tam və daha ətraflı tədqiq olunaraq kataloqlaşdırılması və elektron surətlərinin Azərbaycana gətirilməsi qərara alınmışdır.

Bu niyyətlə AMEA-nın və Azərbaycan Milli Kitabxanasının təşkilatçılığı ilə 2012-ci ildə Milli Kitabxananın Xarici ədəbiyyat və beynəlxalq kitab mübadiləsi şöbəsinin müdürü Xəyalə İsmayılova və həmin vaxtlar Əlyazmalar İnstitunda işləyən AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü, Möhsün Nağısoylu, 2016-ci ildə isə Milli Kitabxananın Nadir kitablar və Kitabxana Muzeyi şöbəsinin müdürü Gülsəidə Abdullayeva və AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əkrəm

¹Kamandar Şerifli . Azərbaycan əlyazma kitabı və kitabxanaları. Bakı, «Nurlan», 2009. s3-5


²Kitabxana işinə dair rəsmi sənədlər: (Qanun və qanun qüvvəli normativ hüquqlu sənədlər toplusu) /tərt. K.Tahirov; red. A.Abdullayeva.- 3-cü təkmilləşdirilmiş nəşri.- Bakı, 2015, s. 10

³Клементинум. Национальная библиотека Чешской Республики : буклет. - Прага, 2013 - С.3. Azərbaycan Milli Kitabxanasının hesabatları.2012. – S.18-21

⁴Azərbaycan Milli Kitabxanasının hesabatları.2012. – S.18-21

Bağırıov Çexiya Milli Kitabxanasında ezamiyyədəolmuşlar. Ezamiyyə zamanı Çexiya Milli Kitabxanasının Əlyazmalar və qədim kitablar şöbəsində ərəb, fars, türk qədim əlyazmaları tədqiq edilmiş və araşdırılmışdır¹. Əməkdaşlarımızın Çexiya Milli Kitabxanasında apardıqları araşdırımlar nəticəsində məlum olmuşdur ki, kitabxananın fondunda Azərbaycanın ədəbiyyatı, tarixi və coğrafiyasına aid 100-dən artıq əlyazma mühafizə edilir. Nizami, Füzuli, Nəsimi, Şeyx Səfiəddin Ərdəbilli, Nəsrəddin Tusi və başqalarının nəfis və miniatürlə bəzədilmiş əlyazmaları saxlanılır. Əlyazmaların elmi-paleoqrafik təsvirləri, eləcə də maraq doğuran rəsm və miniatürlərin fotosəkilləri çəkilərək əməkdaşlarımız tərəfindən ərəb, fars və türk dillərində olan əlyazmaların kataloqunun çap edilməsi məqsədilə Azərbaycana gətirilmişdir.

Çexiya Milli Kitabxanasında Azərbaycana bilavasitə aidiyəti olan Yaxın Şərq əlyazmaları kitabxananın XVIII bölməsində mühafizə olundugundan, şifrələri də bu rəqəmle başlayır. XVIII A şifrəsi türk əlyazmalarını, XVIII B şifrəsi fars dilli əlyazmaları, XVIII G isə ərəb dilli əlyazmaları təqdim edir²



XVIII B-146. Xəmsə. Poemalar- Sirlər Xəzinəsi; Xosrov və Şirin; Leyli-Məcnun; Yeddi gözəl; İsgəndərnamə.

Azərbaycan əlyazmalarının böyük bir hissəsi fars dilli əlyazmalar kolleksiyasında (149 əlyazma) təqdim olunur. Bu kolleksiyanın başında dahi Azərbaycan şairi Nizami Gəncəvinin dünya şöhrəti "Xəmsə"si -5 poeması durur. Kitabxanada "Xəmsə"nin bütöv və ayrı-ayrı poemalarının ümumilikdə 9 əlyazma nüsxəsi mühafizə olunur. "Xəmsə"nin bu xəzinədə mühafizə olunan ən dəyərli əlyazmalarından biri XVIII B -146 şifrəli nüsxədir. Yusif adlı katib tərəfindən 1084-

85/1673-74-cü illərdə köçürülmüş bu nüsxənin dəyəri gözlə tərtibatlı və xəttatlıq baxımından böyük ustalıqla yazılmış matnindən əlavə, orada olan 62 rəngli miniatürlə ölçülür. XVII əsrə köçürülmüş əlyazmada olan miniatürlərin Qacarlar dövrü miniatürləri ilə yaxınlığı onların əlyazmaya sonradan çəkildiyi ehtimalını doğurur. Kitabxanada fars dilli əlyazmalar içərisində Azərbaycanlı müəlliflərdən Xaqani Şirvaninin, Salman Savəcinin, Məğribi Təbrizinin, Şah Qasim Ənvarin, Saib Təbrizinin "Divan"larının nəfis tərtibatları ilə diqqəti çəkən nüsxələri mühafizə olunur. Burada Xaqani Şirvani ırsının üç əlyazması ilə yanaşı, onun əsərlərinin şorhi olan əlyazma da maraq doğurur.


Fars dilli əlyazmalar içərisində Azərbaycanlı müəlliflərin tarixə aid yazdıqları əsərlərin əlyazma nüsxələri də diqqəti çəkir. Məsolən, Məhəmməd Rəzi Təbrizinin "Zinatət-təvarix" və Əliqulu Mirzə Qacarın "İksər ət-təvarix" əsərlərini Azərbaycan tarixinə aid XIX əsrə yazılmış qiymətli mənbələr sırasına aid etmək olar. Bu əsərlərdə ümumi tarixi xronolojiyadan əlavə XIX əsrin ədəbi-mədəni mühiti, şairlər və alimlər haqqında verilən məlumatlar onları ədəbi - antoloji mənbə kimi də dəyərləndirməyə imkan verir. Sədəddin Vəravininin "Mərzəbannamə" əsərinin əlyazmasını da xüsusi qeyd etmək lazımdır. Əsərin ilkin müəllifinin Mərzban bin Rüstən bin Şərvən olmasına baxmayaraq, Təbəri dilində olan bu əsərin Azərbaycanlı müəllif Sədəddin Vəravini tərəfindən fars dilinə tərcümə edilməsi onu Orta əsr tərcümə əsəri kimi Azərbaycan yazılı abidəsi olaraq qəbul etməyə imkan verir.

Fars dilli mənbələrdən fərqli olaraq kitabxanada mühafizə olunan 200 ərəb dilli əlyazma içərisində Azərbaycanlı müəlliflərin sayı az olsa da (Əbühəfs Sührəverdi, Nəsrəddin Tusi, Xəbib Təbrizi və başqalarının əsərləri), u müəlliflər və onların əsərləri ilə səsleşən və bağlı olan başqa ərəbdilli əsərlər içərisində elələri də var ki, xüsusi maraq doğurur, diqqəti cəlb edir, tədqiqini gözləyir.

¹Azərbaycan Milli Kitabxanasının hesabatları. 2012. – S. 18-21


²Azərbaycan Milli Kitabxanasının hesabatları, 2016, s.92

Praqa Şərq əlyazmaları kolleksiyasında türk dilli əlyazmalar içərisində İmadəddin Nəsiminin və Məhəmməd Füzulinin "Divan"larının nefis nüsxələrini qeyd etmək vacibdir. Məhəmməd Füzulinin Kərbəla hadisəsindən bəhs edən "Hədiqətüs-süəda" əsərinin kolleksiyada olan beş nüsxəsi bu əsərin müsəlman şərqindən başqa Avropada da böyük maraq doğurduğundan, mütaliə olunduğundan xəbər verir.



**VIII A-288
Məhəmməd Füzuli, Hədiqətüs-süəda**

Kitabxanada həm fars, həm də türk dillərində tibbə aid əlyazmalar, farsca-türkçə lügətlər, orta əsrlərin fars dilli məşhur müəlliflərinin əsərlərinin türkçə şərhləri olan əlyazmalar da təqdim olunur. Tibbə aid olan bu əsərlər həm Şərq, həm də Avropa - Yunan təbabəti əsasında yazılmış və ya qədim dünyanın məşhur təbiblərinin əsərlərinin tərcüməsindən ibarətdir. Böyük coğrafiyaşunas, türk dənizçisi Piri Rəis (1470-1584) "Kitabi-Bəhriyyə" əsərinin elmə məlum olan iyirmi doqquz



XVIII A-42 Kitab-ül bəhriyyə Piri Mühiddin Rəis

əlyazmasından sonra onun otuzuncu nüsxəsinin Praqa milli kitabxanasında tapılması Azərbaycan coğrafiyaşunaslığı üçün də bir töhfədir.

Okeanlar və dənizlər, qitələr və adalar haqqında olduqca maraqlı məlumatlar verən türk dənizçisi Piri Rəis əsərində Bəhri Qüzlüm adlandırdığı Xəzər dənizi haqqında da dəqiq bilgilər verir, onun bir göl kimi ölçülərini belə göstərir⁷¹.

Azərbaycan Milli Kitabxanası bu gün 30-dan çox Milli kitabxana ilə ikitirəfli qarşılıqlı əməkdaşlıq barədə Memorandumlar imzalamışdır və bu sənədlərdə tarixi sərvətlərimizin ölkəmizə qaytarılması (əsli, yaxud suratlarının) əsas yer tutur və bu istiqamətdə ciddi işlər görülür. Son illərdə Avstriya Milli Kitabxanasından, Ö.Nəvai adına Özbəkistan Milli Kitabxanasından və Ö.R.Biruni adına Özbəkistan Şərqsünsəliq İnstitutunun kitabxanasından Azərbaycan ədəbiyyatı nümunələri (Nizami, Füzuli), Gürcüstan Milli Kitabxanasından isə qafqazşunaslıq dair qiymətli kitabların surətləri əməkdaşlarımız tərəfindən çəkilərək kitabxanaxaya gətirilmişdir. Milli Kitabxana bu işi mütəmadi olaraq həyata keçirir. Bu üsulla kitabxanada olmayan və oxucuların daha çox əldə etmək istədiyi qiymətli ədəbiyyatın özü olmasa da, elektron versiyaları və ya kserosuratları əldə olunaraq oxucuların istifadəsinə verilir. Yaxın zamanlarda əməkdaşlarımızın Çexiya Milli Kitabxanasında apardıqları araşdırılmalar nəticəsində azərbaycana gətirdikləri əlyazmaların elmi-paleoqrafik təsvirləri, eləcə də maraq doğuran rəsm və miniatürlərin fotoskiləri əsasında ərab, fars

⁷¹Azərbaycan nəfəsləri əlyazmalar Çexiya Milli Kitabxanasında/Azərbaycan Milli Kitabxanası.- Bakı, 2017. (nəşrdədir)

və türk dillərində olan əlyazmaların kataloqunun çap edilməsi və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Milli Kitabxanası və AMEA-nın Əlyazmalar İnstitutunun birgə layihəsi kimi reallaşdırılacaqdır.

Yaxın gelecekdə Azərbaycan Milli Kitabxanası AMEA-nın Əlyazmalar İnstitutu ilə birlikdə təkcə Klementiniyunda deyil, Ruminiya, Macarıstan, Bolqarıstan, Yunanistan və digər ölkələrin milli kitabxanalarında mühafizə olunan ərəb, fars və türk dilli əlyazmaları bütünlüklə daha geniş tədqiq edəcək və onların da kataloqları çap edilərək tədqiqatçıların ixtiyarına veriləcəkdir.

Adibe Ismailova

Azerbaijani manuscripts in the national library of the Czech republic

Summary

The article provides information about the mutual cooperation between the Azerbaijan National Library and the National Library of the Czech Republic, as well the Arabic, Persian and Turkish language manuscripts in the fund of the National Library of the Czech Republic that studied for the first.